

Bəndnam "Türkmənçay" müqaviləsindən sonra torpaqla-
şırımızın parçalanması prosesi baş verdi, ərazilərimiz
işğala məruz qaldı. Tarixi ərazilərimizin işgalindən,
bölgüsdürülməsindən sonra çar rejiminin zülmü daha da art-
mağa başladı, insanlarımızın hüquqları pozuldu, haqları tap-
dandı. Azərbaycan tarixində xalqımızın müdafiəçisi olan say-
sız adsız qəhrəmanlar olub ki, onlar öz fədakarlıqları, mübari-
zələri ile böyük irs yaradıblar.

Azərbaycan qacaqları da
xalqımızın qəhrəman övladları
olub. Azərbaycanda qacaq
hərəkatının tarixi qürurverici-
dir. XIX əsrde meydana çıxan
qacaq hərəkatı böyük bir sal-
name yaradıb.

Bir məqamı xüsusi qeyd
edək ki, Azərbaycan qacaqla-
rı yalnız Çarizmin zülmünə
qarşı mübarizə aparmırdılar,
həm də Qərbi Azərbaycanda,
Cənubi Azərbaycanda və
Azərbaycanın başqa bölgələ-
rində xalqımıza zülüm edən
erməni daşnaklarına ciddi
müqavimət göstərildi. Qa-
çaqlarımızın daşnaklarla
mübarizəsi ayrıca bir mövzu-
dur.

XIX əsrde Azərbaycanda
qacaq hərəkatı geniş vüsət
alıb, xalqın qeyrətini çekən el
igidləri bu səfdə yer alıb. On-
ların məqsədi torpaqlarımızı
və xalqımızın haqlarını, irz-
namusunu qorumaq olub.
Qərbi Azərbaycanın, Zəngə-
zur mahalının çox adlı-sanlı
qacaqları olub ki, onların hər
biri haqqda ayrıca yazılmalıdır.

Qacaq hərəkatının tarixini
araşdırılan tədqiqatçılar yazı-
ki, Qazaxda Qaçaq Kərəm,
Balasöyü, İsfəndiyar, Qara-
bağda Süleyman, Murtuza,
Şuşada Məmməd bəy Kava-
ler, Zəngəzurda Qaçaq Nəbi,
Sultan bəy, Gəncədə Dəli Ali,
Qəmbər, Zaqtalada Yusif,
Nuxada (Şəkidə - red.) Qut-
qaşınlı Kərim Əfəndi, Qərbi
Azərbaycanda Abbasqulu
ağa Şadlinski və digər milli
qəhrəmanlarımızın adları tari-
xımızdə daim yaşayacaq.
"Adları sadalanan milli qəhrə-
manlarımız həm də partizan
hərəkatının rəhbərləri idilər.
Onlar rehberlik etdikləri dəs-
telərin silahlanması, ərzaq-
la, geyimlə təmin olunmasını
məharətlə həyata keçirir,
düşmənə qarşı hücum planla-
rinin işlənilib hazırlanmasında
əsl sərkərdəlik məharəti
nümayiş etdirirdilər. Maraqlı
faktlardan biri də odur ki, qa-
çaq hərəkatında azərbaycanlı
qadınlarımız da ərləri və qar-
daşları ilə çiçin-çiyinə düşmə-
nə qarşı amansız mübarizə
aparmışlar. Nigar xanım,
Həcər xanım, Mehri xanım ki-
mi igid qəhrəman qadınlarımı-
zin adları indi də xalqımız tə-
rəfindən böyük iftixarla yad
edilir"-deyə məqələlərdən bi-
rində qeyd edilir.

Qərbi Azərbaycanda mö-
vcud olan qacaq hərəkatın-
dan yanan tədqiqatçılar so-
nradan bolşevik olan və
dövrünün orden və medalları
ilə təltif edilən xalq qəhrəma-
nı Abbasqulu bəy Şadlinski-
nin adını qeyd edirlər.
"Qərbi Azərbaycanda Abbas-
qulu ağa Şadlinskinin rəhbər-
lik etdiyi azərbaycanlılar er-
mənilərə qarşı mətanətlə vur-
muş, bir çox hallarda er-
mənilərə ağır zərbələr vur-
muşlar. Qərbi Azərbaycanın
Vedibasar bölgəsində fea-

leşdilər ve bu bəlaların
kökündə işgalçı rus hökuməti-
ni görən insanların yeni rejii-
me nifretləri getdikcə artmaq-
da idi.

Kəndlilərin yoxsullaşması-
na digər səbəb isə çar mə-

dini bir rus kəndlisinə əre ver-
məsi Azərbaycan tarixində
yaddan çıxmayan hadisələr-
dəndir. Bəzi qacaq arvadları-
nın rus əsgərlərinin
təcavüzünə məruz qalması
hələ də yaddan çıxmamışdır."

Onlar 8-10 nəfərlik dəstə
düzəldib İrandan gələn yükü
sərhədin o tayında təhvil
götürüb, xəlvət yollarla sərhə-
di keçərək bu tayda mal sahi-
binə təhvil verərək öz haqları-
ni alırdılar. Belə işlərdə tez-


Qərbi Azərbaycanın qəhrəman qacaq-sərkərdələri...

Liyyət göstərən qacaq hərəka-
ti erməni qırğınlarının, həmçinin
azərbaycanlıların kütləvi
deportasiyasının qarşısını
alıb.

Tarixi araşdırarkən məlum
olur ki, XIX əsrde qacaq hə-
rəkatının əsasını qoyan Qaf-
qazda yaşayan müselmanlar
olub. Şeyx Şamilin başçılığı
altıda fəaliyyət göstərən milli
azadlıq hərəkatı Rus İmperi-
asını sarsılmış, onları çıxılmaz
vəziyyətdə qoymuşdu. 30 il-
dən artıq bir müddətdə Şeyx
Şamille mübarizədə yüz min-
lərlə işgalçı rus məhv edilmişdir.

Azərbaycanda qacaq hə-
rəkatı XIX əsrde və XX əsrin
birinci yarısında çox mühüm
əhəmiyyətə malik olmuş, qa-
caq hərəkatının fəal olduğu
bölgələrimizdə ermənilərin və
onların havadarlarının bir çox
planları puç olmuş, erməni qır-
ğınları zamanı azərbaycanlı-
ların kütləvi qırılmasının qarşısı
alınmışdır". Bu barədə də
məqələlərdən birində vurğulanır.

Zəngəzur qacaqlarından
yazan millet vəkili Musa Urud
məqələrindən birində çox ma-
raqlı faktlar üzə çıxarıb. "Zə-
ngəzurda qacaq hərəkatı XIX əs-
rin ikinci yarısında Azə-
baycanın eksər bölgələrində
geniş yayılmışdır. Bu hərəkat
Quba, Gəncə, Qarabağ və
Zəngəzurda xüsusi ilə kəskin
şəkil almış, çar məmurlarını,
eləcə də, yerli feodalları
əməlli-başlı qorxuya salmışdır.
İlk kəndli etirazlarına səbəb
olan faktor 1828-ci il
Türkmençay sülh müqavilə-
sindən sonra, İrandan və
Türkiyədən yüz minlərlə erməni-
nin köçürülüb azə-
baycanlı kəndlilərə məxsus
torpaqlarda yerləşdirilməsi
oldu. Torpaqlarının bir hissəsi
gelmə ermənilərə verilən, on-
suz da yoxsun olan azə-
baycanlı kəndlilər mehsuldar
əkin yerlərindən və yaxın
örüş sahələrindən məhrum
olduqlarından daha da müflis-



murlarının yeni dövlət vergi
rejimi idi..."

M.Urudun yazdığına görə,
qacaq hərəkatının ilk tətqiqat-
çılarından olan, öten əsrin əv-
vəllərində Zəngəzur qazısı ki-
mi böyük nüfuz qazanmış
məşhur din alimi Bəhlul
Behcət bu məsəle ilə əlaqə-
dar yazılırdı: "Məşhur Kürd
Hacı Samlu bəylərindən biri
(İskəndər bəy Soltanov) öz
qonşu rəyyət kəndlərindən
yenice evlənmiş bir oğlanın
evinə "qonaq" gəlir (təzə gəlin)
nin gözəlli kənd arasında
danışılmışdır). Ev sahibi olan
oğlanı bir sıfəri bəhanəsi ilə
uzaq bir kəndə göndərir və
özü gəlinlə tək qalır. Oğlan öz
evinin xəlvət bir yerində ba-
xaraq evdə nə olduğunu bil-
mək istəyir, bəy bundan xə-
ber tutur və "mənim göndər-
diyim yerən qayıdır məni
pusursan" - deyərək tufəngi
götürüb oğlanı öldürür."

"Azərbaycanda kəndli hə-
rəkatı" əsərində Məmməde-
min Rəsulzadə yazırı: "Çar
idarəsinin qacaqların ailəsinə
etdiyi zülm heç bir insanlığa,
heç bir ədalət qanunlarına
sigmirdi. Şair Zakiri təhqir et-
mək üçün Şuşanın komen-
danti Tarhanovun onun arva-

Zəngəzurda və Qara-
bağda qacaqcılığa təkan ve-
ren amillərdən biri də İrandan
qacaqmalçılıq yolu ilə ticarət
mallarının gətirilməsi idi.
Azərbaycanın şimalı Rusiy-
aya ilhaq ediləndən sonra
Araz çayı boyunca sərhəd
getdikcə möhkəmlənməye,
gomruk rejimi tətbiq olun-
mağa başlamışdı. Rusiyada
istehsal olunan, (keyfiyyətə
İrandan gətirilən mallardan
geri qalan) malların imperiya-
nın ucqarlarında baha qiymət-
ə satılması imperiya dövlətin
müstəmləkə hesabına varlan-
ması siyasetinin tərkib hissəsi
idi. İrandan tacirlerin rus isti-
lasına qədər Azərbaycanın
Arazboyu yaşayış məntəqələ-
rinə gətirib satdığı mallar isə
Avropa, əsasən Fransa isteh-
sallı, keyfiyyətə yüksək ol-
duğundan, gomruk rejiminin
tətbiqindən sonra da həmin
mallara təlabat yüksək olaraq
qalırdı.

Rus sərhəd-gomruk rejii-
minin qadağasına baxmaya-
raq tacirler müxtəlif vasitələr-
dən istifadə edərək İrandan
qacaqcılıq yolu ilə lazımi mal-
ları gətirib satırlılar. Bu işdə
əsas rolu özüne güvənən qa-
caq gənc adamlar oynayırdı.

tez sərhədçilərlə atışmalar
olurdu və bu atışmada sə-
hədçini öldürən qacaqmalçı
ya tutularaq Sibirə katorqaya
sürgün edilir, ya da dağlara
qaçaraq qacaqcılıq həyatı ke-
çirirdi.

XIX əsrde Qarabağda və
Zəngəzurda məşhur olan Şu-
şa əsilzadesi Məhəmməd bəy
Kavalər mehz İrandan qacaq
malı gətirərkən rus zabitini
öldürdükdən sonra qacaq
düşmüdü.

Müstəmləkəcilik istibdadi-
na və yerli bəylerin zülmünə
qarşı çıxan və əzilən kəndlilə-
rin hüquqlarını qorumaqla
ədaləti bərpa etmək istəyən
qacaqlar arasında Gəncəba-
sarda Dəli Ali, Qaçaq Kərəm,
Qaçaq Qəmbər, Qandal Nağı,
Qarabağda Məhəmməd bəy
Kavalər, Qaçaq Süleyman,
Qaçaq Murtuza, Zaqtalada
Qaçaq Yusif, Qubada Qaçaq
Mayıl, Şəkidə Qutqaşenli Kə-
rim Əfəndi, Zəngəzurda Qa-
şaq Nəbi xüsusi şöhrət qa-
zanmışdır".

O, qeyd edir ki, XX əsrin
əvvəllərində Zəngəzurda ta-
nının qacaqlardan olan Kişi
Tavat (Alxası kəndi), Qaçaq
Fərzalı (Qaradərə kəndi),
Kürdoğlu Mehəmməd (Qara-
çanlı kəndi), Qaçaq Ələkbər
(Qarakeçdi kəndi), Baba
Məmmədov erməni quldurları-
na qarşı mətanətlə vuruşub-
lar. "Zəngəzurda qacaqların
sonuncu nəslı XX əsrin 30-cu
illərine təsadüf edir. Bu in-
sanlar kolxoz quruculuğu za-
manı bolşeviklərin ədalətsiz-
liyinə üşyan edərək dağlara
çəkilmiş, çar rus rejiminin ye-
ni forması olan bolşevik
müstəmləkəciliyinə qarşı
mübarizə aparmışdır. Belə
qacaqlardan ən parlağı Sisya-
nın Şəki kəndindən olan qa-
caq Qardaşan idi"-deyə mil-
let vəkili qeyd edir.

Qərbi Azərbaycan qacaq-
ları, bütövlükde Azərbaycan
qacaqları xalqımızın qeyrətini
çəkən insanlar olub və tarixi-
mizdə onların qəhrəmanlığı
yaşayacaq. Əlbəttə, xalqımız
tarixində qacaq hərəkatı-
nın xüsusi yeri var və dövr
keçidikcə bu barədə daha ge-
niş yazılaçır...

İradə SARIYEVA